



[mart, Hac likramn vfatnn 5-ci ildnm mnasibtil - Mirz Rəsul smaylzad 17](#)

.Hac likram grk mnada Allah bndsi, slam yolunun mcahidi v Azrbaycann milli qhrman idi

AranNews Qafqaz regionu qdim dvrlrdn byk alim v dini xsiyytlr yetidirmidir. Bu geni mntq ran v slamn sivilizasiya dairlridn olmu v hmi grkmli simalar il tannmdr. Etnik, din v dil mxtlifliyinin oxluu chtindn tarixin myyn dvrlrind xoaglmz hadislr yaransa da mntqy hakim ksiln bu dmnlilik v ictimai durum orann sakinlii olan xalqlar n inkiyaf, irliliyi, slh, bir-birin qar .say, sbr v dzm gtirmkd ox tsirli olmudur

Bzi dvrlrd rus v ermni kimi xarici amillrin mdaxilsi, rus arlnn, danaklarn, boleviklrin mkirli planlar v eytanqlarnn tsirindn yaranan etnik v dini ixtilaflar xmaq rtil, mumiyyl, Qafqaz mhitidnclrin v etiqadlarn akar olunmas, yeniik gtirilmsi n n lverili bir mhit olmudur. Qafqaz xalqnn etnik v dini ballq dairsi btn iqtisadi, mdni v ictimai rslrd iranl v islami olmudur. Bu mslnin z slami rann imal blgsind yerli istedadlarn yetimsin mnasib rait .yaratmdr

sasn d 16-c srd Qafqaz elmi, dini, mdni, ictimai, htta iqtisadi rslrd grkmli xsiyytlrin yetidiyi bir yer olmudur. Fars dili v dbiyyat sahsind Nizami, Xaqani, Flki irvani, Mshti, trk dili v dbiyyat sahsind Nsimi, irvani, Nat, Seyid zim irvani, Molla Pnah Vaqif, irfan sahsind Nsimi, Bakuyi, Kivri, mrsiyy dbiyyat sahsind Molla Mhmmad Naxvani, Abbasqulu Aa Bakhanov, komediya dbiyyat sahsind Mirz likbr Sabir, Clil Mmmdquluzad, musiqi sahsind Seyid Mhsin Nvvab, zeyr Hacbyov, din, Quran v slam maarifi sahsind Hseyn Badkubeyi, MirMhmmad Krim Musvi Bakuyi, Molla Mhmmad Hsn kurizad, Pinamazzad, Hafiz qndi, eyx amil, iqtisadiyyat v dindarlq sahsind Mrtza Muxtarov, Zynlabidin Tayev, siyasi-ictimai elmlr sahsind Xoniski, Topubaov, Mhmmad min Rsulzad, hrbi sahd Cavad xan Gncli, Hseynqulu xan Bakuyi, Qaaq Nbi v yzlrl alim v xsiyytlr bu diyarn bhrsidir. Qafqaz tarixin

.nzc salsaq, grrik ki, bu razid hr bir dvrd mvcud duruma uyun olaraq xsiyytlr yetimidir Trkmnay v Glstan mqavillrin qdr Qafqazn xsusi bir simas olmu, ran v slamn bir paras idi. Qeyd olunan mqavillrdn sonra boleviklrin ialna qdr dyikn v frqli bir simada olmu v randan ayr olsa da z kimlik slini qoruyub saxlaya bilmidir. Lakin, eyni halda beynlxalq dyiiklikl, sivilizasiya v inkiyafdan geti qalmam, bzi inqilabi hrkatlar yerlildirmkl randak hadislr d z tsirini qoymudur. Bu tsirin n yksk hddi Mrut dvrd dbiyyat, mdniyyet v mtbuat vasitsil olmudur. Qafqazn boleviklrin ial altnda olduu, kommunistlr trfindn anti-slam, anti-ran, anti-trk siyastlrinin icra olunduu v bu regionun neft mnblrinin, mnbil torpaqlarn, i imkanlarnn ruslara v ermnilr hdiyy edildiyi, Qafqaz mslmanlarnn (Azrbaycan) torpaqlarnn qeyri-mslmanlara verldiyi dvrd Qafqazn simas dyidi. vvl mslman Qafqaz dald, onun siyasi xritsind grc v ermni olmaqla iki xristian dvli yaradld. Halbuki, bu xalqlarn hr ikisi dini azlq olaraq ranllarn nemtindn v qonaqprvrliyindn qidalanrdlar. Bu ialdan sonra bir sra problemlr mslmanlarn yaxasndan yaps. Ruslar bir trfdn anti-din, anti-ran v anti-trk

.toxumu spdilr, digr trfdn d nifaq, tfriq, iallq, assimilyasiya v thrifl yaratdlar ran v slam nsrrn olmamas il bu hrkatlar formalad v znn pik hddin atd. Sonda is Qaraba problemin, mslmanlarn razilrinin ialna, mdniyyet v mnviyyat sahlrind ran v slamdan .enzaqlamaa sbb oldu

Qorbaovun dadc "akarlıq" v "yenidnqurma" layihlri il mam Xomeyninin (rh) ncdn dediyi kimi, sosializm v onunla birg qrmz zlm d tarixin zibil yeiyin atld. Qara bulud shr nsimi il tamamil yoxa xdqdan sonra qafqazllar mstqillik qazandlar. Amma aar z llrind olmayan

problem v mrkkb msllr yk il. Bununla bel Qafqazda mxtlif dvrlrd yaranm, tkmillmi, lakin .yar yolda qalm bir sra hrkatlar yenidn canlanaraq hrkt gldi Bu hrkatlardan biri d azrbaycanlq etiqadna syknn slam hrkat idi. Bu hrkatn Qafqazda qdim kklri vardr v onun shifsind Cavad xan Gncli, Mirz likbr Sabir, eyx Qnizad, Pinamazzad, Molla Mhmmdd kvizad, MirMhmmdd Krim Musvi Bakuyi, Xoyski v digr xsiyytler .yer alb

Yeni canlanm slam hrkat bu df Hac likram liyevin ad il baland. Sosializm repressiyas dvrnd mam Xomeyni v slam nqilabnnn nidas vasitsil z sl kimliyini tanyan Hac likram hqiqi mahiyytini drk etdi, vtprst-dinprst hrkatn Tzpir mscidindn Allahu kbr nidas il balad.

.Azbaycanda slam hrkatnn Hac likramn tkbiri il balamasn desk, mbali etmmiik Boleviklin Qafqaz 70 il ial altnda saxlamas, hr bir dini sr v atributun mhv edilmsi, btn slam mtfkkirlrinin qtlam edilmsindn sonra Hac likram iyirminci srin birinci onilliyindki dini hrkatlarn caniini olaraq bu df yeni simada v yeni msuliyyt il chalt v kimliksizlik .ideologiyasna qar mbariz shnsin daxil oldu

Hac likramn islami oyan ymnli bir tlbnin vasitsil v i almind inqilab mrcsi kimi Aytullah Xomeyninin adn eitmsi il ba verdi. Eq onun ryind llndi. Sanki z itirdiyini tapd. Bu vsal mnvi bir mhidd Hac likram v Aytullah arasında formalad v onun mam Xomeyni ad il tan olmas,

.bir xariqlad i, zrif memarlq v ya tsadfi bir msl, lakin tam mnal olaraq zehinlrd qald Onun mama olan qiyabi eq gc btn qorxulu amillr stn glir v mam Xomeyninin inqilab haqqnda mlumat ksb etmsi urunda sanki yer v zaman I-I verir, htta rann Tud kommunistlri, Demokrat Firqsin aldanm nsrlr d Tbriz radiosu il onun mamm nqilab bard .xbr tutmasna vasit olurlar

Mrhumun znn demsin gr Azrbaycana qam v fars dilini biln bir sra tudilr slam nqilab rhbrlrin aid xbrli ona nql edirdilr. Htta, mam Xomeyninin risalsi, slam nqilabnn rhbrlrinin killrini sasn, tvb etmi tudilr ona vermidilr. Bu, Allahn inaytidir ki, tudi communist bir xs mamm risalsinin v inqilabnn tbliisi oldu. Bellikl, Hac likram slam nqilab universitetind qiyabi tlim grd, communistlrin repressiya dvrnd yax mnblr ld etdi, z islami oyann mrkzin evrildi. Bu mrkz o qdr zngin v brkimi idi ki, trafna misilsiz fdailr toplaya bildi v communist rejiminin dalmas il slam Partiyas as il siyasi bir qurum bruz etdi, mli surtd siyasi-ictimai faliyytler balad. Hrkat ibtidada n ox Hac likramn dini v xlaqi xsiyytin syknirdi. nki bir ox ictimai, htta siyasi problemlrd Hac likram agah asaqqal kimi caminin mxtlif ksimplrinin mracit yeri olmudur. Buna nmun olaraq demk olar ki, ermnilrin Azrbaycana rhimsiz tcavzlri v danaklarn Qaraba ial etmk istdiyi zamanlarda Azrbaycan sgrlrin v mharib .kknlrin kmk etmkd fal v tsirli rol oynamdr

O, Azrbaycan xalqnn mstqillik tlb etmsi hrkatnda hmi knll dstlrin istiqamtlndiricisi olmu, qara 20 Yanvarda Qrmz ordunun mdafisiz insanlar qtliam etmsi hadislrind xalqn ruhlandrcs olmu, 20 Yanvar hidirlinin dfn edilmsind sasl rol oynamdr. hidirlin indi hidlr .Xiyaban adlanan sabiq Dast Parkda dfn olunmas tklifini d o vermedi

Hminin, lkd mzhblr arasında vhdt v qardalq ruhiyisinin yaradimasnda, mxtlif din mnsub xslr qar beynlxalq qanunlara riayt olunmas mslsind ox tsirli olmudur. Ona gr d slam Partiyas v slam oyan hrkat, bu hrkatn caminin mxtlif ksimplri arasında nfuzu (mstqilliyyin ilk illrind), onun tsirqoyan bir hrkat kimi tannmas birbaa Hac likramn dini, xlaqi v inqilab xsiyyti il baldr. Bu sbbdn demk olar ki, Hac likram z bir hrkat idi. Beynlxalq msllr, slam dnyasnn problemlrin, islami vhdt diqqt, siyasi msllr drin tfkkrl yanama, dmni v mkirli planlar tanmaqda uzaqgrnlik, slam maarifini tantmaq v tbli etmk, Azrbaycan lksin v xalqna xyant edn hrkatlar ifa etmk n lazma cat v crtinin olmas onun xsiyytinin sas xsusiyet .v zlliklindn idi

Qhrman mcahid, Azrbaycann masir slam hrkatnn tsisisi Hac likram 40 il slamm trvici yolunda cihad v ilahi hyatdan sonra qorxunc hbsxanalarnda veriln n kskin ignclrin, yaranm kr xstliyi v nfs atmamazl zndn 2011-ci il mart aynn 17-d 71 yanda ikn Nardaran

.qsbsind z evind fani dnya il vidalad
Hac likramn yolu, onun z tbirinc desk, mam Xomeyninin yolu bu gnlri Azrbaycan
Respublikasnda davam edir v szsz, glck nsil onun mcahidliklrlini daha yax v daha artq
tanyacaqlar. Hac likram dorudan da Allah bndsi, slam yolunun mcahidi v Azrbaycann
.milli qhrman idi
!Allahn rhmti, mlkrlin v vliyalarn salam olsun Ona